



NAXÇIVAN MUXTAR RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Q Ə R A R

çıxarış

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarlarında dəyişiklik edilməsi haqqında

“Naxçıvan Muxtar Respublikasında sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 07 yanvar tarixli 197-V FR nömrəli Fərmanınının 4.2-ci bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti **qərara alır:**

2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 oktyabr tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”nın 2-ci hissənin üçüncü abzasına “orqanlarının” sözündən sonra “(qurumlarının)” sözü əlavə edilsin.

3. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər

Kabinetinin 2011-ci il 7 fevral 23 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Qərarla təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin Siyahısı” üzrə:

3.1.1. 1.1.4-cü yarımbənddə “Tibbi Sosial Ekspert Komissiyası” sözləri “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası” sözləri ilə əvəz edilsin;

3.1.2. 1.1.6-1-ci yarımbənddə və 1.2-ci bənddə “Tibbi Sosial Ekspert Komissiyasının” sözləri “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının” sözləri ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması Qaydaları”nın 2.1-ci bəndində “Tibbi Sosial Ekspert Komissiyası” sözləri “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası” sözləri ilə əvəz edilsin;

3.3. həmin Qərarla təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması Qaydası”nın 2.1-ci bəndində “Tibbi Sosial Ekspert Komissiyasının” sözləri “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının” sözləri ilə əvəz edilsin.

4. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 avqust 82 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının

aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin 9-cu hissəsi ləğv edilsin.

5. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 23 yanvar 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na əlavə - “Elektron anketin forması”nın 31-ci hissəsində “məşğulluq orqanında” sözləri “Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında” sözləri ilə əvəz edilsin.

6. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 1 iyul tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxs (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı”nın 2.1.8-ci yarımbəndində “Naxçıvan Muxtar Respublikası Tibbi Sosial Ekspert Komissiyasının” sözləri “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının” sözləri ilə əvəz edilsin.

8. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 noyabr tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

8.1. 4.7-ci bənddə “rayon (şəhər) şöbəsinə” sözləri “yerli qurumuna” sözləri ilə əvəz edilsin;

8.2. 6.6-cı bənddə “rayon (şəhər) şöbələrinə” sözləri “yerli qurumuna” sözləri ilə əvəz edilsin;

8.3. 6.9-cu bənddə “orqanlarından” sözü “yerli qurumlarından” sözləri ilə əvəz edilsin;

8.4. həmin Qərara 7 nömrəli əlavənin 1.2-ci bəndində, 2.15.3-cü, 2.19.4-cü və 2.23.4-cü yarımbəndlərində “rayon (şəhər) şöbəsinin” sözləri “yerli qurumunun” sözləri ilə əvəz edilsin.

9. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 yanvar tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

9.1. 4.1-ci bəndin birinci və ikinci cümlələrində “Fondun orqanları” sözləri “Fondun yerli qurumları” sözləri ilə əvəz edilsin;

9.2. 4.2-ci bənddə (birinci halda) “orqanlarının” sözü “qurumlarının” sözü ilə əvəz edilsin.

11. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 yanvar tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında sığorta ödənişinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

11.1. 1.1-ci bənddə “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin (bundan sonra - Xidmət) yerli orqanları” sözləri “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra - Agentlik) yerli qurumları” sözləri ilə əvəz edilsin;

11.2. 1.2-ci bənddə “Xidmətin yerli orqanında” sözləri “Agentliyin yerli qurumunda” sözləri ilə əvəz edilsin;

11.3. 2.2-ci, 4.4-cü, 5.1-ci, 5.4-cü və 5.7-ci bəndlərdə “Xidmətin yerli orqanına” sözləri “Agentliyin yerli qurumuna” sözləri ilə əvəz edilsin;

11.4. 5.2-ci və 6.4-cü bəndlərdə “Xidmətin yerli orqanı” sözləri “Agentliyin yerli qurumu” sözləri ilə əvəz edilsin;

11.5. 6.3-cü bənddə “Xidmətin yerli orqanları” sözləri “Agentliyin yerli qurumları” sözləri ilə əvəz edilsin;

11.6. 7.1-ci bənddə “Xidmət” sözü “Agentlik” sözü ilə əvəz edilsin;

11.7. 7.2-ci bənddə “Xidmətin” sözü “Agentliyin” sözü ilə əvəz edilsin;

11.8. həmin Qaydanın 2, 3, 4 və 5 nömrəli əlavələrində (hər iki halda) “Xidmətin yerli orqanının” sözləri “Agentliyin yerli qurumunun” sözləri ilə əvəz edilsin;

11.9. həmin Qaydanın 2 nömrəli əlavəsinin “Qeyd”inin 2-ci hissəsinin ikinci cümləsində və 3-cü hissəsində “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanına” sözləri “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumuna” sözləri ilə əvəz edilsin.

13. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 iyul tarixli 85 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

13.1. 1.2-ci bənddə “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin (bundan sonra - Xidmət) şəhər, rayon məşğulluq orqanları” sözləri “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra - Agentlik) yerli qurumları” sözləri ilə əvəz edilsin;

13.2. 2.1-ci bənddə “Xidmət” sözü “Agentlik” sözü ilə əvəz edilsin.

14. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

14.1. 1.2-ci bənddə “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) yanında Dövlət Məşğulluq Xidmətinin (bundan sonra - Xidmət) şəhər, rayon məşğulluq orqanları” sözləri “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra - Agentlik) yerli qurumları” sözləri ilə əvəz edilsin;

14.2. 1.3-cü, 2.2-ci, 2.3-cü (hər iki halda) bəndlərdə və 2.1.3-cü yarımbənddə “Xidmətin şəhər, rayon məşğulluq orqanları” sözləri “Agentliyin yerli qurumları” sözləri ilə əvəz edilsin;

14.3. 1.4-cü, 2.7-ci və 2.9-cu bəndlərdə “Xidmətin şəhər, rayon məşğulluq orqanlarının” sözləri “Agentliyin yerli qurumlarının” sözləri ilə əvəz edilsin;

14.4. 2.1-ci bənddə “Xidmət” sözü “Agentlik” sözü ilə əvəz edilsin;

14.5. 2.4-cü bənddə “Xidmətin şəhər, rayon məşğulluq orqanlarında” sözləri “Agentliyin yerli qurumlarında” sözləri ilə əvəz edilsin;

14.6. həmin Qaydanın 1 nömrəli əlavəsində “Xidmətin şəhər, rayon məşğulluq orqanı” sözləri “Agentliyin yerli qurumu” sözləri ilə əvəz edilsin;

14.7. həmin Qaydanın 2 nömrəli əlavəsi üzrə:

14.7.1. preambulada, 2.1.1-ci, 2.2.1-ci yarımbəndlərdə və 4-cü hissədə “Xidmətin şəhər, rayon məşğulluq orqanı” sözləri “Agentliyin yerli qurumu” sözləri ilə əvəz edilsin;

14.7.2. 2.2.2.2-ci və 2.2.2.3-cü yarımbəndlərdə “Xidmətə” sözü “Agentliyə” sözü ilə əvəz edilsin;

14.8. həmin Qaydanın 3 nömrəli əlavəsi üzrə:

14.8.1. preambulada, 2.1.1-ci, 2.2.1-ci yarımbəndlərdə və 4-cü hissədə “Xidmətin şəhər, rayon məşğulluq orqanı” sözləri “Agentliyin yerli qurumu” sözləri ilə əvəz edilsin;

14.8.2. 2.2.2.2-ci və 2.2.2.3-cü yarımbəndlərdə “Xidmətə” sözü “Agentliyə” sözü ilə əvəz edilsin.

15. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 sentyabr tarixli 113 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

15.1. 2.1-ci bənddə “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (bundan sonra - Xidmət)” sözləri “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (bundan sonra - Agentlik)” sözləri ilə əvəz edilsin;

15.2. 2.2-ci bəndin birinci cümləsində “Xidmətin şəhər, rayon məşğulluq orqanlarının” sözləri “Agentliyin yerli qurumlarının” sözləri ilə əvəz edilsin;

15.3. 3.13-cü bənddə “Xidmətdə” sözü “Agentlikdə” sözü ilə əvəz edilsin;

15.4. 3.14 - 3.16-cı bəndlərdə “Xidmətin” sözü “Agentliyin” sözü ilə əvəz edilsin.

Naxçıvan Muxtar Respublikasının
Baş naziri

Səbuhi Məmmədov

Naxçıvan şəhəri, 29 mart 2021-ci il

№ 69